

KİVDF

Layihənin istiqaməti:
"İctimai və dövlət maraqlarının müdafiəsi"

Həmkarım Mahir Qəribov barəsində qələmə aldığım yazıcıda bir fikrime bu məqalənin açarını tapdim: "Tarixi keçmişimiz onu daha çox maraqlandırır. Əslində, Mahir Qəribov tarixi hadisələrin işığına bir pərvanə kimi qanad açmaqdadır ve haqqıdır. Çünkü dünəni bilməyənин bu günü nə qədər parlaq görünənə də, sabahı yoxdur". Mahir çox böyük fədakarlıqla və qətiyyətlə öz araşdırılmalarını davam etdirərək ortaya yeni-yeni tədqiqatlar qoyur. Hər dəfə də onun uğurlarına çox sevinmişəm. Gənclərimizin tariximizi belə dürüst və inadla araşdırması vacibdir. Sovet hökümeti və ictimai mənşəyi qaranlıq olan "tarixçi"lər həqiqətlərin üstündən elə qara xətt çəkiblər ki, bu dəmir ağırlıqları qaldırmaq elə də asan deyildir. Nə xoş ki, son illər bu istiqamətdə xeyli işlər görülüb və davam etməkdədir.

Mahirin mənə bağışladığı kitabın ilk səhifəsində oxuduğum xatırlatma qəlbimi riqqətə gətirdi, kövredim və bu yuxa duyguların içinde üreyimdən keçənləre haqq qazandırdım. Bu barədə sonra. Müəllif tədqiqatının əsas səbəbkarını belə təqdim edib: "Bu əsəri 1948-53-cü illərdə öz dədə-baba yurdunu Ermənistandan məcburi köçə məruz qalan və köç əsnasında yaşıdlıqları ağrı-acıları mənim uşaqlıq hafizəmə həpduran anam Leyla Xudabəğış qızının əziz xatirəsinə ithaf edirəm".

"Bir əsr boyunca Ermənistən-Azərbaycan münasibətləri (Birinci Dünya müharibəsi sonlarından günümüzdək)" adlanan bu sanballı kitabda Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqışının tarixinə nəzər salınır. Arxiv sənədləri, faktlar öz yerində, bu kitabın ruhundakı milli mənəfə, haqsızlığa qarşı etiraz və dürüstlik məhz Leyla ananın yurd dərdindən su içib. Ele bu səbəbdən də həle tamamladığım yazımı bəri başdan belə adlandırdım: "Bir ananın həyatı oğul təqdimatında". Düşünürəm ki, haqlıyam, çünki bütün sevgilərin mayası anadan başlayır. Əvvəlcə, "ana", sonra "Vətən" deyirik və onlar bir ürək, bir candırlar. Onları ayırandı birinin həyatı dayanır, digəri də yadlar elində girov kimi saralır.

Giriş və dörd fəsildən ibarət olan yeni nəşrde müəllif konkret faktlar esasında ermənilərin Qafqazda, eləcədə Azərbaycan torpaqlarında yerləşdirilməsindən başlayaraq, xalqımıza qarşı yeritdikləri soyqırımlıdan və töretdikləri münaqışelerin mahiyyətindən, "erməni dövləti" qurmaq planını həyata keçirmək üçün hazırladıqları təcavüzkar və şovinist siyasetlərinin ifşasından bəhs edir. Arxiv materiallardan, elmi əsər və digər araşdırılardan bacarıqla bəhrələnən Mahir Qəribov ermənilərin Cənubi Qafqazdakı fealiyyətlərini iki mərhələyə böllür. İlk fəsilde - "Birinci dünya müharibəsindən sonra Ermənistən-Azərbaycan münasibətlərinin tarixi inkişafı"nın oxucuların diqqətinə çatdırın müəllif ikinci fəsilde SSRİ-nin Qafqaz siyaseti və Azərbaycan torpaqlarının Ermənistana ilhaqından söz açaraq Sovet dövləti yaranan ilk illərdə Göyəcə, Zəngəzur vilayəti, Şəhur-Dərələyəz mahalı və Mehri rayonunun Sovet Ermənistənə nece birləşdirilməsinin səbəbsiz səbəblərini-əslinde erməni milletlərinin öz bəd niyyətlərinə ruslarla həmç-

Tarixi yaddaşımız

Və yaxud bir ananın həyatı oğul təqdimatında

lik nəticəsində neçə nail olduqlarının izahini verir. Məhz Rusyanın Ermənistəni dəstekləmə siyaseti nəticəsində Azərbaycan torpaqlarının hesabına Ermənistən Sovet Respublikası yaradıldı. Bu 29 Noyabr 1920-ci ildə baş verdi. Bu tarix həm də erməni kommunistləri (eslində daşnakları-F.X.) tərəfindən Ermənistən adlandırılan erazilədə yaşayan soydaşlarımıza qarşı rep-

yata keçirildi. Ele Ermənistənda da bu qara siyahıya məhz azərbaycanlılar salındı.

Ermənilər heç bir zaman milletimizə qarşı zor tətbiq etməkdən geri çekilmeyib. Neçə olursa-olsun "türksüz Ermənistən" yaratmaq niyyətlərini həyata keçirmek isteyirdilər. Bunun üçün xaricdə yaşayan ermənilərin Ermənistənə getirilməsinə inadla reallaşdırıldılar. Hətta, bunu dövlət səviyəsində həyata keçirildilər. Kitabda oxuyuruq: "Yalnız 1946-ci ildə Suriya, Yunanistan, Livan, İran, Bolqarıstan və Ruminiyadən 50.900, 1947-ci ildə Fələstin, Suriya, Fransa, ABŞ, Yunnanistan, Misir, İran və Livandan 35.400 erməni Ermənistənə getirilmişdir. Bunun müqabilində isə 1948-ci ildən sonra Stalinin emriyle 150.000-dən çox azərbaycanlı Ermənistəndən sürgün edilmişdir. Onlar Azərbaycanın olduqca ağır işlimi olan Mil-Muğan çöllərində yerləşdirilmişdir". Nəticədə minlərlə insan işlim dəyişikliyinə davam getirməyərək vəfat etmişdir. Bu adı ölüm yox, məhz ermənilərin qurduğu ölüm təlesi idi. Bax, ele ağır köç əməliyyatından əziyyət və zillət çəkən ailələrdən biri də Mahir Qəribovun anasının ailəsi olub. Doğrudur, bizim hər birimiz bu hadisələri araşdırmalı, əsil həqiqəti üzə çıxarmalıq. Ən azindan bunu bizdən vətəndaşlıq

yəsində həyata keçirirdilər. Kitabda oxuyuruq: "Yalnız 1946-ci ildə Suriya, Yunanistan, Livan, İran, Bolqarıstan və Ruminiyadən 50.900, 1947-ci ildə Fələstin, Suriya, Fransa, ABŞ, Yunnanistan, Misir, İran və Livandan 35.400 erməni Ermənistənə getirilmişdir. Bunun müqabilində isə 1948-ci ildən sonra Stalinin emriyle 150.000-dən çox azərbaycanlı Ermənistəndən sürgün edilmişdir. Onlar Azərbaycanın olduqca ağır işlimi olan Mil-Muğan çöllərində yerləşdirilmişdir". Nəticədə minlərlə insan işlim dəyişikliyinə davam getirməyərək vəfat etmişdir. Bu adı ölüm yox, məhz ermənilərin qurduğu ölüm təlesi idi. Bax, ele ağır köç əməliyyatından əziyyət və zillət çəkən ailələrdən biri də Mahir Qəribovun anasının ailəsi olub. Doğrudur, bizim hər birimiz bu hadisələri araşdırmalı, əsil həqiqəti üzə çıxarmalıq. Ən azindan bunu bizdən vətəndaşlıq



■ Flora XƏLİLZADƏ
əməkdar jurnalist

rin kitabı sakit üzükə oxuya bilmədim. Hər faktın arxasında milletimin faciəsini duyдум, vərəqləri çevirdikcə qətlə yetirilən məsum körpələrin fəryadını eşitmidi.

Böyük rus şairi A.S. Puşkinin "Sən oğru, sən kölə, sən ermənisen" sözü illərdir ki, sülhsevər insanların dilinin əzberidir. Belə mənfi xüsusiyyətlərə malik olan etnik qrup zaman-zaman milletimizə qarşı müxtəlif bədəmli niyyətlər və xəyanətlər həyata keçiriblər. Torpaqlarımız erməni təcavüzkarları və onların tərefdarları tərəfindən ya parçalanmışdır, ya da işgal edilmişdir. 1905-1918-ci illər arasında ermənilər yarı milyon azərbaycanlı qətlə yetirmişlər. 1918-ci ildə təkə Zəngəzurda 115 azərbaycanlı kəndi tamamilə yer üzündə silinmişdir. Tarixçilər çox haqlı olaraq yazırlar ki, harada bir terror həyata keçirilir, mütləq orada erməni barmağı var. Bu naməndlər həmisi vəhşiliklə məşğul olublar. Onları xalq, millət adlandırmağın özü bir yanlışlıqdır.

Sovetlər birlili zamanında ermənilərin millətimizə qarşı yetirdiyi məkrli siyaseti və təbliğat fealiyyətlərini dörd mərhələdə araşdırın Mahir Qəribov bu bölgünə əsas xüsusiyyətlərini tarixi müstəvиде diqqətə çatdırır. Məhz 1921-ci ildə ermənilər tərəfindən başlanan repressiyalar, deportasiyalar, "köñüllü köçürmələr", işğalçılıq... nəhayət 1991-92-ci illərdə soyqırımlarla bəşər tarixinə qara ləkələr salır. "1988-89-cu illərdə Ermənistənə yaşayan soydaşlarımız əzəli torpaqlarından minbir işğəncə ilə qovuldu. Dağlıq Qarabağda başlanan terrorlar harayıni dünya eşitmədi. 26 fevral 1992-ci il Xocalı fəlakəti məhz ermənilərin illər boyu təbliğatı nəticəsində türk millətinə qarşı yeridilən soyqırımı siyasetinin tərkib hissəsidir.

Əlbəttə, bu kitab sıradan bir nəşr deyil, tarixi yaddaşımızdır. Onu təkrar-təkrar oxumaq, öyrənmək və öyrətmək bizim vətəndaşlıq borcumuzdur. Müəllifin "Dağlıq Qarabağ problemi neçə həll edilməli?" sualını qabartması və bu istiqamətdə dövlət başçımız İlham Əliyevin apardığı siyaseti təqdir etməsi, ulu öndərimiz Heydər Əliyevin məşhur bir fikrini təkrar yada salması - "İqtisadiyyati güclü olan dövlət hər şeyə qadirdir" təbii ki, bizim ovqatımızda bir ümidi işığı yandırır. Haqq nazılər, amma yoxa çıxın. Yazımın əvvəlindəki fikrə qayıdırımkı, bu kitab bir ananın oğluna vəsiyyəti, oğlun da bizlərə çatdırması və tariximizə əmanətidir. Yolun acıq olsun, Mahir Qəribov, böyük Qələbəmizdən və işğaldan azad edilmiş torpaqlarımıza qayıdışdan yazaran!..

Azərbaycan Respublikası Prezidenti
yanında Kütüvə İnfomasiya
Vasitələrinin inkişafına Dövlət
Dəstəyi Fondu maliyyəsi
esasında hazırlanıb.

MAHİR QƏRİBOV

BİR ƏSR BOYUNCA
ERMƏNİSTAN-AZƏRBAYCAN
MÜNASİBƏTLƏRİ

Birinci Dünya müharibəsi sonlarından günümüzədək

resyanın tətbiq edildiyi qara tarixdir. Statistikaya fikir verək: 1926-ci ildə Dərələyəz bölgəsindən 52.535, Gümrü və Ağbabadan 15.905, Nor Beyazitdən 14.065, Eçmədzindən 33.118, İrəvandan 62.828 azərbaycanlı köç etmək məcburiyyətində qalıb. Müəllif yazar: "Sovet Ermənistənində ermənilər yalnız azərbaycanlıları köç etdirmək qalmamış, azərbaycanlı kəndlərinin adlarını da dəyişdirmiş və bəzilərini isə yaxın erməni kəndlərinə qatmışlar. Ermənilər bu siyaseti tətbiq etmək Ermənistanda türk varlığını daşıyan hər şeyi silmiş və erməniləşdirmişlər..." Bir fakta fikir verin: əgər 1918-ci ildə Ermənistənda 608, 1931-ci ildə 413, 1986-ci ildə isə 178 azərbaycanlı kəndi qalmışdı. İndi heç onlar da yoxdur. Müəllif bir məsələyə də aydınlıq getirib. 1937-ci ildə ölkəmizi bürüyən represiya dövründə Azərbaycanda bu müdafihi siyaset məhz ermənilərin fitası ilə hə-

borcu tələb edir. Amma... Nə gizledim, dədə sahibini daha çox yandırır. Bu kitab elmi araşdırmadı, fakt və tarixi məlumatlarla zəngindi. Amma men onu kövək bir ovqatla, qəzəblə, hirsle oxudum, bəzən göz yaşlarını da saxlaya bilmirdim. Kitabın səhifələrində anamın çöhrəsini görürdüm, səsi qulağıma gəlirdi. Zavallı qadını öz həmkəndlilərlə birlikdə 1988-ci ildən payızında doğma yurdundan ermənilər zorla çıxardaraq (Sisian rayonunun Urud kəndindən) Naxçıvana gedən yolun kənarında dərənin içində tökmüdürlər ki, donub ölsünlər. Şahbzə camaatı o zavallıları xilas etsə də, mənim Gözəl anam bu dərədə dözmədi. Gözlərimin öndündəcə şəhid oldu. Və çox sonralar onu da bildim ki, öten əsrin əvvəllərində mənim hər iki babamı məhz ermənilər qətlə yetirib. İllərdir doğma yurdumuzun erməni işğalı altında qalması məni dirigözlü öldürür. Ele bu səbəbdən də Mahirin kitabını sakit üzükə oxuya bilmədim. Hər faktın arxasında millətimin faciəsini duyдум, vərəqləri çevirdikcə qətlə yetirilən məsum körpələrin fəryadını eşitmidi.